

## Nizami Gəncəvi inciləri

**Ismayııl Məmmədli**

Filologiya elmləri doktoru  
AMEA Nəsimi adına Dilçilik İnstıtutu

**Annotasiya.** Bir məsələni xüsusi olaraq diqqətə çatdırmağı lazımlı bilirik ki, Nizami Gəncəvinin bədii əsərləri hələ orta əsrlər Şərqiñın böyük mütəfəkkirləri tərəfindən rəğbətlə qarşılanmış, nəzərini cəlb etmiş, onun elmi, fəlsəfi, bədii, mənəvi düşüncələri Qərb dünyası mütəfəkkirlərinə də ovsunlamış, heyrətləndirmişdir. Hələ orta əsrlərdə Nizami Xəmsəsi mövzularına müraciət olmuş, habelə onlarla Xəmsələr qələmə alınmış, nəzirələr yazılmış, ideyalar dəstəklənmiş və inkişaf etdirilmişdir.

**Açar sözlər:** Nizami, muncuq, ozan, alaçıq, türk

**Məqalə tarixçəsi:** göndərilib – 17.11.2021; qəbul edilib – 28.11.2021

## Pearls of Nizami Ganjavi

**Ismayııl Məmmədli**

Doctor of Philological Sciences  
Institute of Linguistics named after Nasimi of ANAS. Azerbaijan.

**Abstract.** In this article it is said about using of the Azerbaijani origin words like khatun, ozan, yaylag, muncug, kulung, alaghich in Nizami Ganjavi's works. There's also need to pay special attention that the fact Nizami Ganjavi's works of art are still admired by the great thinkers of the Middle East, his scientific, philosophical, artistic and spiritual thoughts have fascinated and amazed by Western thinkers. The themes of Nizami "Khamsa" even in the Middle Ages were addressed, as well as dozens of prose writings, ideas were supported and developed.

**Keywords:** Nizami, beads, ashug, tent, turk

**Article history:** received – 17.11.2021; accepted – 28.11.2021

## Giriş / Introduction

X-XII əsrlər Azərbaycan elm və mədəniyyət tarixi çox mühüm bir dövr kimi səciyyələnir. Şah saraylarında dövlət dili fars dili olsa da, bir çox Azərbaycan şairləri poeziya, şeir-sənət nümunələrinin farşca yaratsalar da, onların adəbi-bədii əsərində milli təfəkkürkündən sözüllük gələn dil elementləri də tez-tez müşahidə olunur. X-XII əsrlərdə Bəhmənyar, Xətib Təbrizi, Qətran Təbrizi kimi görkəmlü mütəfəkkirlərin yetişməsi göstəri ki, o vaxt Azərbaycanda yüksək mədəni inkişaf səviyyəsi olmuşdur. Bunlar özgə dilləri yaratdıqları ilə şöhrətlənsələr də, öz xalq və dillerinə hörmət qazanmışlar. Belə şəxsiyyətlərin yaranması, hər şeydən əvvəl, milli səviyyə, təfəkkür yetkinliyi demək idi, xalqın və onun dilinin sayılması ilə bağlı hadisə idi.

## Əsas hissə / Main Part

Qulamhüseyin Beqdeli Qətran Təbrizinin əsərlərinin dilində:

Çuval (kəsi ke medhi to quel, dirəm, berəd beçuval,) Çöppü-yalli Çu əz ney xuni əz pulad çoppu;

Cınaq (Bərxatəməs nəgine və bərmərkəbəş çinaq);

Bəkməz (Çenanke qisseyi-zair ze sağero bəkməz);

Yəhər mənasında yun alıq (Çu bər bəlayi – meymuni berəzmə əndər nəhəd yuni) və s. [2].

Azərbaycan dilinin inkişafında şəksiz xidmətləri olan Xaqani və Nizami haqqında farslar, "onlardan türk qoxusu gəlir" (buye-tork miyat) deyirlər. Bu böyük sənətkarlar klassik – fars bədii dilinə Azərbaycan dilinin ətrini hopdurmuşlar. Nizaminin dilində bu keyfiyyət daha aydın görünür. Cox əlamətdar haldır ki, bu il 2021-ci ildə Azərbaycanın dünya miqyasında tanınan böyük mütəfəkkir şair Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

Azərbaycan ədəbi mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layincə bayram edilməsi məqsədilə Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamı xüsusi fərəh doğurur. Xatırlatmaq istərdik ki, hələ 1979-cu ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin ərsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" yanvar ayının 6-da imzaladığı qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürəcək, Nizami ərsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. Məhz Ulu öndərin təşəbbüsü ilə qəbul edilən 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qarar isə nizamışınasdıqda əsaslı dönüs yaratmışdır, davamlı tədqiqatlar üçün yeni-yeni üfüqlər açmışdır. Görkəmlü Prezidentimiz İlham Əliyevin dahi Nizaminin anadan olmasının 880 illiyi haqqında imzaladığı bu yeni qərarda böyük öndərin mədəniyyətimizə, ədəbiyyatımıza diqqət, hörmət və qayğının xeyirxah siyasetinin tərkib hissəsi kimi bütövlükde xalqımızın ürəyindəndir, diqqətələyiqdır.

Nizami ərsi dəyerini və müasirliyini həmişə qoruyub özündə saxlayan əsərləri insan həyatı və yaşayışının mənasını ifadə edən ən müdrik fikirlər, həkiməna sözlər toplanmış mənəvi xəzinədir, sərvətdir. Böyük ustادın qələmindən çıxmış hər bir sətir yeni-yeni nəsillər üçün iibrət dərsidir, məktəbdür, insanların qəlbində ölçüyə gəlməz, yüksək, ali duygular oyadan, onları inkişafa, tərəq-qiya, təkamülə sövq edən, cahanda həqiqi bərabərlik, nizam, sülh, əmin-amanlıq, səadət uğrunda mübarizəyə ruhlandırın misilsiz sonat nümunələridir.

Bir məsələni də xüsusi olaraq diqqətə çatdırmağı lazımlı bilirik ki, Nizami Gəncəvinin bədii əsərləri hələ orta əsrlər Şərqiñın böyük mütəfəkkirləri tərəfindən rəğbətlə qarşılanmışdır, nəzərini cəlb etmiş, onun elmi fəlsəfi, bədii, mənəvi düşüncələri Qərb dünyası mütəfəkkirlərinə də ovsunlamış, heyrətləndirmişdir. Hələ orta əsrlərdə Nizami Xəmsəsi mövzularına müraciət olmuş, habelə onlarla Xəmsələr qələmə alınmış, nəzirələr yazılmış, ideyalar dəstəklənmiş və inkişaf etdirilmişdir. Müasir dövrdə də XX əsrin dönməndə müstəqillik illərində də, bu gün Nizami ərsi böyük diqqət, hörmətə və marağa səbəb olmuş, hazırda da olmaqdadır. Onun anadan olmasının 800, 840, 870, illik yubileyləri təntənəli şəkildə bayram edilmişdir.

Fars ədəbi – bədii dilinin inkişafında şəksiz xidmətləri olan Xaqani və Nizami haqqında farslar, "onlardan türk qoxusu gəlir", – (buyetork miyat) deyirlər. Bu böyük sənətkarlar klassik fars bədii dilinə Azərbaycan dilinin ətrini hopdurmuşlar. Nizaminin dilində bu keyfiyyət daha aydın görünür.

Akademik H.Arası Nizaminin bədii ərsində bir çox Azərbaycan sözlərini müşahidə etmişdir. Buna nümunə kimi xatun, ozan, yaylaq çalış-vuruş, sancaq (bayraq mənasında), qlavuz (başçı, bələdçi) və s. göstərmək olar [1].

Nizaminin bədii əsərlərinin dilində etnoqrafiq sözlərin işlənməsi faktının da qeyd etmək yekinən düşərdi. H.Arasıın seçib göstərdiyi bir xeyli Azərbaycan sözləri içərisində qədim leksik lay kimi bu günlümüzə qədər də qorunub saxlanmış etnoqrafiyimlər qiymətli dil faktorlarından. H.Arasıın adıçəkilən möqaləsindən götürülmüş nümunələr əsasında bölgünü özümüz aparmışq. Belə sözlərə nəzər-diqqəti cəlb etmək istərdik:

Muncuq (Zemouci-xun ki bər mizəd be əyyuq. Por əzxun gəşte təsək koləngi);

Gərdək (Dər in gərdək neşəste Xosrove Çin, Be an digər fitadə şure-şirin);

Alaçıq (becərayi-zərbi-himmət Beçə Razeyin çə lafəm, Ci ziyəd be paye pilan alaçuqe – tork manc); [1]

Nizamının dilində işlənmiş Azərbaycan mənşəli etnoqrafiq sözlərin bir qismi bugünkü dilimzdə arxaikləşmişdir.

Tutuq (pərdə) – Ta kərəməş dər tutuqi nur bud, Xar ze gol, ney ze şəkkər dur bud). Kəmanj-səfid tuz-ağ tozlu yay. “Bu idiom Azərbaycan dilindən hərəfən farscaya tərcümə olunmuşdur” [3].

Azərbaycan xalqının möisətinə və etnoqrafiyasını dolğun əks etdirən bəzi atalar sözləri və zərbi-məsələlərdə farscaya kalka edilərək və dövrük fars dilinin frazeoloji xəzinəsini zənginləşdirmişdir.

Öz eli ilə öz ayağına balta çaldı (Be dəste – xod təbər bər paye – xod zad);

Qurdla quzu bir yerdə otlayır. (yekcə ab xorde qorq bə mis);

Doşab almışam bal çıxıb. (Yeki sirke tələb kərd, əngəbin yaft);

Heç kəs öz ayranına turş deməz. (Kəsi nəquyəd ke, duğü – mən torşəst) və i.a.

Azərbaycan ədəbiyyatşunaslığında misilsiz xidmətləri olan, ədəbiyyat tariximizin yaradıcılığından biri kimi tanınan mərhum akademik H.Arası bu qənaətdədir ki, göstərilən ifadə və atalar sözləri Nizami Gəncəvidən əvvəl yaşamış fars dilli azərbaycanlı şairlərdə də və eləcə də fars sənətkarlarında müşahidə edilməmişdir. Lakin XII əsrden sonra yaşayıb yaradınlar tez-tez belə ifadələr, hikmətli cümlələr işlətmışlar.

Azərbaycan etnoqrafiq leksikasında mühüm yer tutan oyun adlarının da Nizami Gəncəvi əsərlərində işlənməsi maraqlı faktlardandır. Azərbaycan xalqının qədim möisətində geniş yer tutmuş çövkən oyunundan “Xosrov və Şirin” poemasından bəhs olunur.

*Dişi aslan kimi yetmiş nəfər qız  
Şirinin yanına gəldi qayğısız  
Cürətdə hər biri bir İsfəndiyar  
Rüstəmi-zal kimi ox atandırlar.  
Çövkən oynamaqda çox zirəkdirler.  
Göydə çalırdılar topu müxtəsər* [4, s.107].

### Nəticə / Conclusion

Nəticə kimi onu deyə bilarik ki, Nizami yaradıcılığı tam, mükəmməl, hərtərəfli öyrənilidikcə təkcə ədəbiyyatşunaslığımız üçün deyil, dilçiliyimiz, etnoqrafiyamız və ümumi mənəvi varlığımızın bir çox digər sahələri üçün də maraqlı səciyyəvi faktlar ortaya çıxarırlar.

### Ədəbiyyat / References

1. Arası H. Nizamidə xalq sözləri, xalq ifadə və zərbi məsələləri SSRİ EA Azərbaycan filialının xəbərləri, 1942, № 8.
2. Beqdeli Q. Qətran Təbrizi və onun divani. Qətran Təbrizi. Divan (müqəddimə). Bakı, 1967.
3. Hacıyev Tofiq. Azərbaycan ədəbi dili tarixi. Bakı: ADU nəşri. 1976.
4. Nizami Gəncəvi. Xosrov və Şirin. ADN, 1947.

### Жемчужины Низами Гянджеви

#### Исмаил Мамедли

Доктор филологических наук

Институт языковедение имени Насими НАНА. Азербайджан.

**Резюме.** В статье говорится об употреблении в произведениях Низами Гянджеви слов азербайджанского происхождения, таких как хатун, озан, яйлаг, мончук, кулинг, гердек, алачык. Также необходимо обратить особое внимание на то, что произведениями искусства Низами Гянджеви по-прежнему восхищаются великие мыслители Ближнего Востока, его научные, философские, художественные и духовные мысли очаровывали и поражали западных мыслителей. К темам «Хамсе» еще в средние века обращались, а также поддерживались и развивались десятки прозаических произведений и идей.

**Ключевые слова:** Низами, бусы, озан, лачуга, турок